

AZƏRBAYCAN ƏDƏBİYYATI
İntibah dövrü Azərbaycan ədəbiyyatı

**Nizami Gəncəvinin "Xəmsə"də Naxçıvan
torpağına işarə etdiyi rəmzi ifadələr**

Kamal Gülmaliyev

"Əlinçə qala" Tarix-Mədəniyyət Muzeyinin direktoru. Azərbaycan.
E-mail: kamalgulmaliyev@gmail.com

Annotasiya. Məqalədə Nizami Gəncəvi yaradıcılığında Naxçıvan torpağına, Azərbaycan Atabəyleri-Eldənizlər dövlətinin əsas istinadgahı olmuş Əlinçəqalaya edilən işarələrdən bahs olunur. Nizami Gəncəvi yaradıcılığında olan söz-işarələr qarşılaşıdır. Müəllif Oğuz dili ilə müqayisəli araşdırma apararaq Nizami Gəncəvi yaradıcılığındaki gizli mənalara münasibatını bildirir.

Açar sözlər: Erinc, Şətt, Nuh, Fərqəd, Əlinçə

Məqalə tarixçəsi: göndərilib – 12.08.2020; qəbul edilib – 19.08.2020

**Symbolic expressions of Nizami Ganjavi referring
to the land of Nakhchivan in "Khamsa"**

Kamal Gulmaliyev

Director of "Alinja Gala" History and Culture Museum. Azerbaijan.
E-mail: kamalgulmaliyev@gmail.com

Abstract. The article examines the symbols indicated to the land of Nakhchivan, Alinjagala, which was the main reference of the Atabeks – Ildegizids of Azerbaijan, in the works of Nizami Ganjavi. The words and signs in the works of Nizami Ganjavi are analyzed, the meanings of these signs are compared with the Oghuz languages. The author conducts a comparative study with the Oghuz language and expresses his attitude to the hidden meanings in the work of N.Ganjavi.

Key words: Erinj, Shutt, Noah, Farhad, Alinja

Article history: received – 12.08.2020; accepted – 19.08.2020

Giriş / Introduction

Böyük Azərbaycan şairi və mütəfəkkir Nizami Gəncəvi (1141-1209) bəşər mədəniyyətinin yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Onun yaratdığı "Xəmsə" Azərbaycan ədəbiyyatının gizli xəzinəsi olmaqla yanaşı, bəşər mədəniyyətinin şah əsərləri sırasındadır. Dahi şair fenomen düşüncəsinin məhsulu olan "Xəmsə" ilə ümumtürk ədəbi mədəniyyətinin və ədəbiyyatının inkişafında dəmir qanuna uyğunluq yaratmış, Şərq ədəbiyyatının nümayəndələri onun yolu ilə getməyi, ona bənzəməyi, onun davamçısı olmayı özlərinə fəxarət saymışlar.

Əsas hissə / Main Part

Nizami Gəncəvi Azərbaycan Atabəyləri dövründə fəaliyyət göstərmiş şair-mütəfəkkirlərdən biridir. O, iki poemasını ("Xosrov və Şirin", "İsgəndərnama") Azərbaycan Atabəyləri - Eldənizlər dövlətinin hökmətlərinə itah etmişdir. Maraq doğuran budur ki, Nizami Gəncəvi Atabəyinin paytaxtının Naxçıvan olmasına [1, s.55], Atabəy Şəmsəddin Eldənizlə onun həyat yoldaşı Möminə xatunun ömrünün sonuna kimi burada yaşamasını [17, s.104.106] və Naxçıvan torpağının Atabəylerin dövlətçilik tarixində mühüm yer tutmasını dərindən bilməsinə baxmayaqaraq, "Xəmsə"də "Gərşəşənbənmə" yə işarə edən fikirdən başqa Naxçıvanı aydınlıqla ifadə edən məlumat verməmişdir. "Xəmsə"də Naxçıvan torpağı barədə açıq-aydın məlumatların olmaması Nizami Gəncəvinin minilliklərlə yaşı olan bu qədim diyar barədə rəmzi ifadələrlə, işarələrlə məlumat verməsi fikrini düşünməyə əsas verir.

Maraq doğuran digər faktlardan biri də "Yeddi gözəl" poemasında "Şahnamə" və "Gərşəşənbənmə" dan bəhs edən şairin öz yaradılılığı barədə aşağıdakı fikirləri bildirməsidir:

*Bu yolda cəhd ela, bu yolda say et,
Divlərin olnan gol onu gizlət.
Süleymandan özgə olmasın görən,
Məni onda ara zaman-zaman sən* [9, s.29].

Buradan belə fikir yaranır ki, Nizami Gəncəvi "Xəmsə"də bəhs etdiyi hadisələrdən gizli mənalarla bəhs etmiş, əsərlərinin "divlərdən qorunus", müəyyən bir vaxta qədər bu sırların açılmaması üçün poemalarını yazarkən beynələr üzərində səylə çalışmışdır.

Dahi şairin əsərlərindəki rəmzi mənə kəsb edən və Naxçıvan torpağına işarə edən bəzi fikirləri təhlil edərkən onun fenomen bilinçinin, parlaq zəkasının, elmī potensialının zaman və məkanın ağlaşığılmaz dorinliyində və yüksəkliklində olduğunu görünük mümkündür.

Nizami Gəncəvinin yaradılılığında Naxçıvan torpağını ifadə edən işarə və rəmzi mənə kəsb edən ifadələri tədqiqatə cəlb edərək yeni tədqiqat mövzusu açmaqla yanaşı, elm aləmində üstüörtülü qalmış bir çox masəslərə aydınlıq gatırmak mümkündür. Belə ki, Nizami Gəncəvi yaradılığında maraq doğuran fikirlərdən biri Nuh peyğəmbərin gəmisi barədə olan ifadələrdir. "Xosrov və Şirin" poemasında "Atabəy abu Cəfər Şəmsəddin Eldənizin tərifii" başlıqlı məqalətdə deyilir:

*Ondan ota umsa göyün tagları,
Səxasında batar Cudi dağları* [5, s.47].

Şairin Naxçıvanda hakimiyət qurmuş Şəmsəddin Eldənizdən "Səxasında batar Cudi dağları" kimi fikirlə bəhs etməsi maraq doğuran faktlardan biridir. Şəmsəddin Eldənizin hakimiyətin dənən bəhs edən şairin həm də Nuh peyğəmbərin gəmisinin dayandığı Cudi dağından bəhs etməsi, fikrimizcə heç də təsadüfi deyildir. Bu dahi şairin Cudi dağından bəhs edərkən əslinde Naxçıvan torpağına işarə etdiyini göstərir. Bəhs edilən beylərin mənasından aydın olur ki, şair burada Naxçıvan dağlarının nəinki Cudi dağlarına bənzədir, hətta bu dağları Cudi dağlarından səxələ (səxavətli, Nuh barədə olan rəvəyatı daha inandırıcı, daha doğru aks etdirən dağlar) hesab edir. Naxçıvan torpağını tədqiqatçılar Nuh tufanı ilə bağlayırlar. "1996-ci ildə keçirilmiş "Tarixi qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumda A.Axundov Naxçıvanı Nuh tufanı ilə bağlamış... akademik İ.Həbibbəyli S.Zelinski, K.Nikiit, Y.Paschalov, V.Devitski kimi tədqiqatçıların əsərlərindən maraqlı məqamlarla toxunaraq mənbə və tədqiqatlırlar istinadən şəhərin Nuh tərəfindən salındığına dair tarihi faktlar göstərmişlər" [12, s.132, 134]. N.Gəncəvinin "Xosrov və Şirin" poemasında Naxçıvanı paytaxt elan edərək buradan dövlət qurmuş Atabəy Şəmsəddin Eldənizdən "Cudi dağları" kimi işarə ilə bəhs etməsi Naxçıvan torpağını Nuh peyğəmbərlə bağlılılı təsvir etməsinin başqa bir ifadəsidir. Bu həm də onu göstərir ki, Nizami Gəncəvi "Xəmsə"də Naxçıvan torpağından rəmzi

mənali ifadə və işarələr bəhs edərək qədim tarixə malik bu torpaq barəsində müəyyən bir fikir formalasdırılmışdır.

Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasında Naxçıvan torpağını ifadə edən və "gəmi" sözü ilə işarə edilən məkanlardan biri də "Şətt çayı"dır.

"Leyli və Məcnun" poemasında deyilir:

*Falak çərx üstündə tutmuşdu qərar,
Qutbüñ qəlasına çəkməyi hadar.*

Naxçıvan torpağından "Nuh yurdu" kimi bəhs edilən rəmzi ifadə və işarələr 1əməddən Nəsimi də yaradılığında qarşılaşıraq. Belə ki, I.Nəsimi ustası Fəzlullah Nəsiminin Əlincəqala ətrafında edam olunmasına hasr edilmiş "Uyumaz lərəqəndən gözüm yaş töker qan axıdar" qəzalıbında yazır:

*Nuhun gəmisi üstə kim, yetidi tufan qopmağa,
Seylabi-şövqü şöylə kim, bu çeşmi-giryan axıdar* [13, s.195].

Nəsimi qəzəldə F.Nəsiminin Naxçıvana gətirilməsinə "Nuhun gəmisi üstə kim yetidi" sözləri ilə işarə etmişdir ki, biz bu işarəni Əliyül Ələnin "Kürsünə" sında görürük. Belə ki, Əliyül Əla əsərdə Bakı, Şirvan və Naxçıvan torpağından bəhs edərən Fəzlullahın "son dayanacağının" Naxçıvan torpağı olmasına "Nuhun gəmisi" sözləri ilə işarə etmişdir. "Bizi Şirvandən nəsib veniləndə bayram və novruz bir-birinə qoşusmuşdu. Xudadan şadlı ilhamı yetişdən tarix 809 idi, bayramdan 12 gün keçmişdi. (Xəbəri alıqəndən sonra) Nuhun gəmisini suya saldıq, (bununla da can) evimizi kədər və qəmdən qurtardıq. Yezid, Şümür xıslətlə, Allah və peyğəmbərlərdən üzünü çevirmiş o lənətə gəlmış qazı, Divin oğlu o lənətə gəlmış amırıla, o (etiqadızsız) ikiüzlü kaifirlə (bir-ləşdi). Bütün dirlərdə üzüqərə (o amırın) haqla dostluq riyə imis" [16, s.75].

Hər iki hürufi nümayəndəsinin F.Nəsiminin Naxçıvanda Əlincəqala ətrafında edam edilməsimi "Nuhun gəmisi" kimi rəmzi mənə kəsb edən sözlə ifadə etməsi onu göstərir ki, Azərbaycanın yerli əhalisi Naxçıvan torpağı "Nuh yurdu, Nuhun gəmisinin dayandığı yer" kimi daima xatırlaşmış, bu torpağı Nuhun adı ilə bağlılılı olduğunu düşünmüşlər.

*Fərqəd öz atunu çapırdı yənə,
Gəmisi çatmışdı Şətt sahilinə* [7, s.169].

Şətt çayının İraqda olması məlumdur. Belə ki, Dəclə və Fərat çaylarının birləşməsindən yaranan Şətt çayının Nizami Gəncəvi yaradılığında "gəmi" sözü ilə ifadə etməsi çox da tövəcüb doğurmur. Lakin bu rəmzi mənə kəsb edən ifadəni Oğuz dilli əsasında arasdırırdıq "Şətt" adının həm də başqa bir mənada ifadə edildiyini görürük. Belə ki, "Şətt" ifadə edən "iki çayın birləşdiyi" yerin qədim türk dilində "erinc" adlanması [11, s.63] və "Erinc/Arinç" adının Əlincəqalanın qədim adı olan "Erincək" ifadə etməsi belə bir fikir yaradır ki, Nizami Gəncəvi "Şətt" adı ilə Əlincəqala işarə etmiş, Əlincəqalanın olduğu Naxçıvan torpağına "gəmi" (Nuhun gəmisi) sözü ilə ifadə edərək maraqlı mənə çaları yaratmışdır.

Digər maraq doğuran faktlardan biri də I.Nəsiminin özüne "Şətt" adı ilə işarə etməsidir. Belə ki, şair bir qəzəlində yazır:

*Həm mənəm Bağdad ilə Şətt, həm xəlifa, həm zaman,
Həm ənələq səyələm, həm dar, həm Mənsuruyam* [14, s.113].

Fikrimizcə, Nəsimi burada "Bağdad" adı ilə "paytaxt" a, "Şətt" adı ilə də Əlincəqala işarə edərək özünü bu məkanla ifadə etmişdir. "Həm ənələq səyələm, həm dar, həm Mənsuruyam" sözləri isə F.Nəsiminin Əlincəqala ətrafında faciəvi edamına işarədir.

"Şətt mövzusu", fikrimizcə Nəsiminin həyat və yaradıcılığının gizli səhifələrinə xeyli aydınlıq götürür. Belə ki, F.Nəsiminin Əlincəqalanın ətrafında faciəvi şəkildə edamı və bu edamın səbəbələri tarix elmində hələ də dəqiqliklə öyrənilməmiş məsələlərdən biridir.

Əlincənin "paytaxt" mənasında ifadə edilmiş "Nasimi dili"ndə N.Gəncəvinin yaradıcılığına edilən bir işaretdir ki, fikrimizcə bu da Atabaylər dönməndə və Əmir Teymurun húcumları zamanı Əlincəqalanın böyük əhəmiyyəti malik olduğunu bildirir.

"Əlince" adının mənşəyinə aydınlıq götərmiş akademik İ.Hacıyev məlumat verir ki, "Əslən Ubart türklərindən olan xristianlaşmış Stepan Orbeliani yazar: Sünük 12 əyalətdən ibarətdir. Olardan biri Erincakdır [9, s.22]. Burada "Erincak" müasiri Əlincəqalanının adıdır. Fikrimizcə, "Erincak" "er" feilinə -ine şəkilçisi qoşulmaqla yaranan addır [4, s.20]. Buradakı -ak şəkilçisi isə Şumer dilindən dilimizə keçmiş – ak müayyan yiyəlih hal şəkilçisidir. (Bu şəkilçi barədə məlumat Q.Kazimovundur. Məlumat üçün bax: Azərbaycan dilinin tarixi (ən qadim dövrlərdən 13-cü əsra qədər) Bakı, "Təhsil", 2003, 584 səh.). Dəyişlərək müasir dilimizdə -in, in, ün kimi qalmış – ak şəkilçisinin işlənmə xüsusiyyətindən məlum olur ki, "Erincak" "erinc/arinc" sözündən yaranmışdır. Zamanla -ak şəkilçisində -k samiti düşmüş bu söz "erince/əlince" kimi tələffüz edilmiş və yazılmışdır.

"Sevinc" adı kimi "Erinc"da qədim adlardan biridir və "güclü və qüdrətli" mənasını ifadə edir. Bu həmdə "erinc/arinc" sözünün "güclü, qüdrətli" və "iki çayın birləşdiyi yer" mənasında Oğuz dillərində omonim olmasını da göstərir.

"Fərqəd" isə məlum olduğu kimi Şimal qızıbüne yaxın olan iki kiçik və parlaq ulduzdan birləşdir. Burada mərəq doğuran başqa bir fakt budur ki, Əlincəqalanın şimalından ona olduqca yaxın olan bir dağın yeri alıcı Gəncəhan (Gəncə xani) adlanırdı. Fikrimizcə, "Fərqədin öz atını çapması və gəmisinin şimaldan Şəttə yaxınlaşması" Nizami Gəncəvinin Əlincəqalayla şimaldan – "Şah taxt"ı tərəfindən gəlməsini simvolizə edən olduqca gizli, rəmzi mənəti ifadədir. Bu Nizami Gəncəvinin atla Əlincəqalaya gəlməsini, burada Atabaylər hökmətləri ilə görüşməsini bildirən, Nizaminin özü barədə bəhs etdiyi olduqca gizli işarələrindən biridir. Fikrimizcə, Əlincəqalanın ətrafında olan yuzlərlə dağdan yalnız şimalda, yəni Əlincəqalanın "Şah taxt"ı tərəfindən olan dağa təsədүfən "Gəncəhan" (Gəncə xani) adı verilməmişdir. Bu onu göstərir ki, Əlincəqay xanagahında yaşayış və Nizami Gəncəvi yaradıcılığının bütün sirlərini bilən dərvişlər "Xəmsə"da olan gizli mənələni diqqətli çatdırmaq və bu işarələri qoruyub saxlamaq üçün bu dağa "Gəncəhan" adını vermiş, yerli əhalisi isə bu adı uzun illər nəsildən-nəsildən ötürürək saxlamış, bəlsəlikli "Xəmsə"da olan işarələrin izləri itmamışdır. Həm də "Gəncə xani" sözü Nizami Gəncəvinin nə vaxtsı Əlince qalasına gəlməsinə rəsmilşədirdən söz mənasını daşıyır. Bu o deməkdir ki, Nizami əsərinin böyük porositskəri olmuş Əlince sufi dərvişləri və seyxləri dahi şairimizi "Gəncə xani" adlandırmış, Əlince qalasındaki yerdən birini onun adı ilə adlandırmışla böyük sənətkarın adını hələ öz sağlığında ikən əbadlaşdırılmışdır.

Aşağınlıqlar zamanı məlum olur ki, Əlincəqalanın "Ərincək" [19] adının kəkə və şəkilçiyə ayrılmış xüsusiyyətlərindən Nizami Gəncəvi ustalıqla elə bir "söz caduları" yaratmışdır ki, bu "cadu"lar təsəvvüf əhli şairlərin dilindən düşməmiş, gizli ifadə və işarələr kimi uzun illar Azərbaycan ədəbiyyatında sırrı açılmayan "schirli söz" kimi ifadə olunmuşdur.

"Sırlar xəzinəsi"ndə deyilir:

Təzə söz caduları, oyunar göstərən mən,
Yeni heykəl yaratdım yeni qəlibli sözdən /8, s.54/

Fikrimizcə, şairin yaratdığı "yeni heykəl"lərdən bir də Əlincəqalanı ifadə edən "Ərni dağı" adıdır ki, bu dağ adını ifadə edən mənələr uzun illar şairlər tərəfindən birmənəli qarşılınmamış, "Ərni" adı ilə Nizami Gəncəvi yaradıcılığına mərəq doğuran işarələr edilmişdir.

"Sırlar xəzinəsi"ndə deyilir:

Musa çatdımi kama, camdakı sadlığına,
Əlindəki şüsnəni çırpdı Ərni dağıma.

*Məsiha bu qidaya tamah salmadı bəli,
Çünki xalqın ömüründə ləkəliydi, ləkəli [8, s.47].*

Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi orta əsrlərin saray dili olan fars dilində yazmağa məcbur olsada, doğma xalqının danışıığı türk dilinə sayqı duyan, bu manada öz soy-kökünə bağlı bir şaxsiyyət olmuşdur. Linquistik araşdırıldan məlumat olur ki, o, Oğuz dillərinə məxsus metateza hadisəsindən istifadə edərək, Qurani Kərimdə Musa peygamberlərə bağlı "Əraf" surəsində qeyd olunan bir rəvayəti Ərincək (Əlince) qalasının adına uyğunlaşdırırmış və "əmri" sozünün Əlincəqalanı və Əlincəqay xanagahını həvətdən göstərməsi üçün həmin ifadəni "Ərni dağı" şəklində ifadə etmişdir. Belə ki, Oğuz dilinə məxsus fonetik yerdəyişmə zamanı şəkilçidən əvvəl golon iki hərfin güclü tələffüz üçün yer dəyişilməsi, şəkilçinin isə sabit qalması nəticəsində həzi sözlərdə tarixən dəyişilmələr baş vermişdir ki, [19] bu da Oğuz dillərinə aid qanunauyğunluqlardan biridir. Fikrimizcə, N.Gəncəvi "Ərincək" adında -in hissəsini -ni kimi yazmış, -ək şəkilçisini isə "ixtisar etmiş", beləliklə yeni dağ adı yaratmışdır.

Nizami Gəncəvi hakimiyyət məkanı olan Ərincək (Əlince) dağını "Ərni dağı" adı ifadə edərək "söz cadu"larından istifadə edərək fikir yayındırışdır şair Əlincəqalanın əsas əlamətlərinin müxtəlif işarələrlə "başa salmışdır".

I.Nəsiminin bir qəzəlində:

*Sufi mənəm, safi mənəm, kafı mənəm, şafı mənəm,
Ərni mənəm, heyran mənəm, dard ilə dörman olmuşam [13, s.135].*

- beyt və bu beytə "sufi", "safi", "kafi", "şafi" kimi təsəvvüfli mənə kəsb edən sözleri "Ərni" ilə birləşdə ifadə etməsi, fikrimizcə şairin N.Gəncəvi yaradıcılığı əsasında Əlincəqalaya və ustادının uyuduğu Əlincəqay xanagahına (Şeyx Xorasan) bir işarədir.

Belə ki, "Musanın sironla mübarəzisini" əlindeki şüsnəni Ərni dağına çırpması ilə ifadə edən şair İsa Məsihanın bu "qidaya tamah salmamasını", yəni taxt-taca yiyələnə bilməməsinin onun "ləkəli" olması (atasının olmaması yəni nasıl şəcorasının olmaması) ilə ifadə etmişdir. Nizami Gəncəvinin "Xəmsə"da "Fərinça" adı ilə bəhs etdiyi sərkərdənin adı da mərəq doğuran işarələrdən biridir.

*Sarı kaftan geymiş pəhləvan,
Əlincədə, qədəhdə səhrətli, şanlı.
Fərinça adında özü alanlı /6, s.342/.*

"İsgəndərnəma" poemasında alan təyfaları tərəfindən ruslara qarşı döyüşen bu sərkərdənin adını Oğuz dilləri qaydalarına uyğun təhlil etdikdə F+Ərincə adının yaradığını gorur. Fikrimizcə, burada "şan kaftan geymiş" sözü Əlincəqalanın təbii şan rənginə, "pəhləvan" sözü Əlincəqalanın tarixi əhəmiyyətinə, "Fərinça" adı "Ərincə" adına, "alanlı" isə Əlincənin "Alancık" [15, s.167] adını işarədir.

Əlincəqalanın adı tarixi mənbələrdə həm də "Ərincə" kimi qeyd olunur. Akademik İsmayıllı Hacıyev "Ərincə" adına aydınlıq götərək qeyd edir ki, "Ümumiyyətlə, Azərbaycan dilçiliyində Əlincəqalanın adı sadəcə yer adı kimi çəkilir. Əslində o türk boyalarından biri olub, Həmdullah Qızıvını onun adını Alancık kimi ifadə etmişdir. 1225-ci il hadisələrdən bəhs edən Mirxon'd Əlincəqalanın adını Əlincək kimi qeyd etmişdir [3, s.22].

Əlincəqalanı ifadə edən adlarından da görünəndə kimi, Nizami Gəncəvi bu adların mənələndən ustalıqla istifadə edərək, Əlincəqalanı işərə edən ad, əlamət və işarələrlə böyük fikirlər ifadə etmişdir.

Öğuzcada sözün avvəlindəki samit səs artımı, yaxud samit səs düşümü "Kitabi-Dədə Qorqud" dəstəsində aydınlıqla görülənmişdir. Belə ki, "təvlənəbəz urub yundən ürküttü" [11, s.149] sözündə "urub" sözü müasir dilimizdə "vurub" kimi işlənir ki, burada -v samiti samit səs artımıdır. Yaxud "ürükütək" kimi işlənir ki, -h samiti də göründüyü kimi samit səs artımı kimi dilimizdə bu gün də işlənəməkdədir. Bu gün dilimizdə işlənən "igid" sözünün "Ki-

tabi-Dədə Qorqud" dastanında "yigid" [11, s.149] kimi işlənməsi isə -y samit səs düşümünü göstərən faktlardan biridir.

Nizami Gəncəvinin Atabəylərə ithaf etdiyi "Xosrov və Şirin" poemasında adı çəkilən "daş-üstürlər" barədə verdiyi məlumat da, fikrimizə Naxçıvan torpağına, Əlincəqalaya edilən işarələrdən biri ola bilər. Poemada deviril:

*Biri on arpanı eyləyib mehrab,
Biri iki daşa deyir üstürləb.
Bu iti fırlanın çaxc do müxtəsər,
Arpa və daş kimi natiçalanır.
Şən demə rükündən yaranmış insan,
Uldızdan yaranmış cünki bu arkən [5, s. 29].*

Əlincəqalı bərpa olunən burada aşkarlanmış, üzərində sama cisimlərini bildirən rəmzi işarələri dairəvi daşlar Nizami Gəncəvinin bu məlumatı ilə uyğun mənə kəsb edir və "Xəmsə"də bu üstünlərlərdən bəhə edilmiş fikrindən yayınmaq olmur.

Üstünləblər orta asrlarda planetlərin, bürclərin yerini təyin etmək, gündüz və gecə saatlarını hesablaşdırmaq, müxtəlif şəhərlərin istiqamətini və qiblinin yerini müəyyənləşdirmək üçün istifadə edilən astronomik cihaz olmuşdur [18]. Əsasən dəmir, yaxud ağac materialından hazırlanmışdır. Nizami Gəncəvinin "Xosrov ve Şirin" poemasında adı çəkilən üstünləblərin daşdan hazırlanması Əlinizə Gələndə bu üstünləblərdən həla hələ önceki yüzilliklərdən istifadə edilməsi fikrini yaradır.

"Ölincəqala" Tarix-Mədəniyyət Muzeyində və Naxçıvan Muxtar Respublikasındaki digər tarix profili muzeylərdə nümayis olunan bu daşlar tədqiq olunarsa, daş üstürləblərin və Nizami Gəncəvi yaradılıcılığındakı səma cisimlərinin rəmzi mənələrinin öyrənilməsində yeni sehifələrin açılmasına səbəb olı bilər.

Natica / Conclusion

Nizami Gəncəvinin fenomen biliyinin məhsulu olan "Xəmsə" dahi şairin gələcək nəsillərə miras qoyduğu zəngin fikirlər xəzinəsidir. Tədqiqatlarından aydın olur ki, onun fikir xəzinəsinin en qiyamlı gövharlarından biri isə Naxçıvan torpağının, Azərbaycan xalqının ayılmazlık ramzi olan Əlinçəqaladır. Naxçıvan diyarı və Əlinçəqala haqqında "Xəmsə"də yazılınlardan, edilmiş işarələrdən və dərinləşdirilməsindən sonra da Nizami Gəncəvi həqiqi dövrüdə Gəncədan Naxçıvan şəhərinə saflar etmişdir. İndiyədək Nizaminiñ Naxçıvan saflarının təxminən Batabat yayağında Qızıl Arslanla görüşü ilə əla-qılı şəkildə təqdim etmişlər. Lakin ola bilməz ki, böyük şair Gəncədən Naxçıvana qədəri uzun yolu galib, buradan rədd etdirən basıldıyi hökmərdən olan Qızıl Arslanın sarayıni ziyarət etməmiş olusun. Bu, o dövrün saray qadalarına da uyğun deyildi və yəqin ki, hörmətsizlik əlaməti hesab edilirdi. Nizami Gəncəvi kimi geniş dünyagörüşü və zəngin hayat təcrübəsinə malik olan, shahardə və saraylardan epik dastanlar varlığıntı bəyliq sənətkar bəla bir yanlışlıqla heç vaxt yol verməzdı.

Bizden övval akademik Isa Habibbəylı Nizami Gəncavının Qızıl Arşanla Batabat strafında ki görüşü zamanı Naxçıvan şəhərinə galması və böyük memar Əcəmi ilə görüşməsi haqqında etimal irali sürümüdür [10, s.32-33]. Nizami Gəncavının Əlinə qəlasında olmasına dair fikirlər görkəmli sənətkarın Naxçıvan şəhərində olmasına dair ehtimalları daha da qüvvətləndirir. Bütün bunlar isə Nizami Gəncavinin tərcüməvi-halını daşıya vurma üçün şəhərvəlliyyidir.

Ədəbjyyat / References

1. Babayev S.Y. "Naxçıvanda "Kitabi-Dədə Qorqud" topomimləri". Bakı, YENİ NƏŞRLƏR EVİ, 1999, şəkilli.
 2. Bünyadov Z. Azərbaycan Atabaylər dövləti (1136-1225-ci illər). Bakı, Şərq-Qərb, 2007.
 3. Əlinçəqalı, Naxçıvan. Əcəmi NPB, 2016.

- Əsgərov İ.V. Morfoloji yolla söz yaradılılığında qeyri-məhsuldar şəkilçilərin rolü. Bakı, Elm və təhsil, 2004.
 - Gəncəvi N. Xosrov və Şirin. Bakı, Lider nəşriyyatı, 2004.
 - Gəncəvi N. İsləm dənənamə. Bakı, Lider nəşriyyatı, 2004.
 - Gəncəvi N. Leyli və Məcnun. Bakı, Lider nəşriyyatı, 2004.
 - Gəncəvi N. Sirlər xəzinəsi. Bakı, Lider nəşriyyatı, 2004.
 - Gəncəvi N. Yeddi gözəl. Bakı, Lider nəşriyyatı, 2004.
 - İsa Həbibbəyli. Ədabi-tarixi yaddas və müasirlilik. Bakı, Nurlan, 2007.
 - Kitabi- Dədə Qorqud və sadələşmiş mətnlər. Bakı, Öndər nəşriyyat, 2004.
 - Naxçıvan tarixi. 3 cildlər, 1-ci cild. Naxçıvan, Əcəmi NPB, 2013.
 - Nəsimi I. Seçilmiş əsərləri. İki cildlər, 1-ci cild. Bakı, Lider nəşriyyatı, 2004.
 - Nəsimi I. Seçilmiş əsərləri. İki cildlər, 2-ci cild. Bakı, Lider nəşriyyatı, 2004.
 - Piriyev V. Azərbaycan 13-14-cü əsrlərdə. Bakı, Nurlan, 2003.
 - Şixiyeva S. Hürufiliyin tarixi: ənənəvilaşmış təhriflər, unudulmuş gerçəkliliklər. Metafizika-Cild 1, Sayı 2, 2018.
 - Vəlihanlı N. Naxçıvanın 7-12-ci əsrlər dövrü tarixdə və tarixşünaslıqda. Naxçıvan, Əcəmi NPB, 2015.
 18. <https://az.m.wikipedia.org/wiki=%C2%A3...>
 19. <https://islamansklopedisi.org.tr/ust...>
 20. [www.axiska.narod.ru-2.3.htm](http://axiska.narod.ru-2.3.htm)

Символические выражения Низами Гянджеви, относящиеся к земле Нахичевана в “Хамсе”

Камал Гулмалиев

Директор музея истории и культуры "Алинджа Гала". Азербайджан
Email: kamalgulmaliyev@gmail.com

Резюме. В статье рассматриваются символы, указанные в произведениях Н.Гянджеви о земле Нахичевана, о Алинджале, которая являлась основным ориентиром Атабеков Азербайджана – Ильдегизов. Анализируются слова и знаки в произведениях Н.Гянджеви, значения этих знаков сопоставляются с огузскими языками. Автор проводит сравнительное исследование с огузским языком и выражает свое отношение к скрытым смыслам в творчестве Н.Гянджеви.

Ключевые слова: Эринж, Шатт, Ной, Фархад, Алинджа